



Yeni Azərbaycan Partiyası  
Azərbaycanı müstəqillik  
yolunda inkişaf etdirməyə<sup>qadır bir partiyadır</sup>

*Həmədiyev*

Heydər Əliyev əsrinin 23-cü ili

# Onun arxası, dayağı xalqdır!

Doğma ev-eşiyindən  
didərgin düşmüs insanların yanına  
getməyi qərara aldı...



Bax səh. 4

# YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sorvotudur.

Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. 11 mart 2023-cü il, ənba / № 045 (6389). Yeni Azərbaycan Partiyasının organı. Qiyməti 40 qəpik.

Xalqın  
legitim  
 hüququ  
ilham  
 Əliyev:  
Düzungün  
oləni  
etdik!



Bax səh. 2



dünya  
mediasının  
diqqət  
mərkəzində

# X Qlobal Bakı Forumu



Bax səh. 3

# İran Qarabağa terror qrupları göndərir?

Bax səh. 6



Aksiyanın 89-cu günü...

Bax səh. 4

**Bononun  
“səhv”i...  
ABŞ dövlət rəsmisinin  
açıqlaması ölkəsinin  
mövqeyinə ziddir**

Regiona səfəri çörçivəsində ABŞ Dövlət Departamentiñin Qafqaz üzrə danışçılar üzrə baş müşaviri Luis Bono hem Azərbaycana, həm də Ermonistana səfor etdi. Bononun səfərinə qədər artıq ABŞ rəsmilərinin Ermonistan ilə Azərbaycan arasında münəsibətlərin normallaşması, sülhün imzalanması istiqamətində mövqeleri bəlli idi - hətta dövlət katibi Blinken dəfələrlə bu məsəlonun iki tərəf arasında dialoqla həllini dəstekləmişdi. Bu mənəda, ABŞ-in sülhün bağlı mövqeyi bəlli idir: bu mövqə beynəlxalq hüquq, konvensiyalara və razılışdırılmalarla əsaslanır. Amma Luis Bononun öz ölkəsinin mövqeyini bilo-bilo Ermonistanda dilo gərtirdiyi fikirlər birmənali qarşılana bilməz. Bononu danışdırın nədir?

Xatırladaq ki, Luis Bono “Azatutun” a müraciətində “Dağılıq Qarabağ”ın nizamlanma prosesinin bir hissisi olub-olmayacağı barədə suala cavabında bildirib ki, “Ermonistana Azərbaycan arasında davamlı olaraq KTMT-dən orəziyə hərbi qüvvə, olmayan “sorhədi” qorumaq üçün kontingenți göndərməyi, missiya yollamağı tələb edirdi. Amma bunların heç bir baş vermodı. KTMT-də temsil olunan ölkələr regiona hər hansı bir hərbi müdaxilənin əleyhino oldular. Ermonistana issa onların bu mövqeyini Azərbaycanla dostluqları ilə əlaqələndirdi.

**Ermonistan məsələni qəti qoyur...**

İndiki halda Ermonistan Rusiyaya “acıq vermək” üçün özünün “Qərb yolu” seviyini addımbaşı biruze verir. Avropa İttifaqının monitoring missiyasının Ermonistana göndərilməsindən sonra kartlarını tam açan rəsmi İrəvan Rusiyasının bu məsələdən qicqlandığını görür. Bununla belə anti-Rusiya addımlarının sən-gitmər. Rusiya da öz növbəsində Ermonistana ilə Azərbaycan arasında münəsibətlərin normallaşması prosesindəki rolü Qərbə vermək istəmir. Bu baxımdan, Kreml Ermonistana üzərindəki nüfuzunu geri qaytarmaq üçün bu kimi vasitələr - KTMT və ya Avrasiya İttifaqı üzərindən gedisişlər etməklə balans formalaşdırmaq isteyir. Rusiya anlayır ki, Azərbaycan qalib olduğunu və onun mövqeyini bəlliidir. İndiki halda Moskvadan regiona nüfuz etməsinin yeganə yolu...

Bax səh. 6

Bir dəha vurğulanmalıdır ki, Azərbaycanda “Dağılıq Qarabağ” adlı orzayı vahidi yoxdur. Luis Bononun isə beynəlxalq hüquq çörçivəsində davranış sorğuləməsi bir diplomat olaraq birinci vəzifəsidir. Bono “ABŞ Dövlət Departamentiñin Qafqaz üzrə danışçılar üzrə baş müşaviri”dir - prosesin “tərəfləri”ni mövqeyənən sən-gitmək deyil. Bu mənəda, onun artıq tarixə çevrilmiş “Minsk qrupu hömsədri” kimi danışması qəbul olunmazdır. ABŞ dövləti onu hazırda daşıdığı vəzifəyə təyin etməklə “Minsk”

Bax səh. 3



Böyük ideologyanın izi ilə...

Bax səh. 4

NATO ümid edir, Türkiye isə...

Martin 9-da NATO-nun Baş katibi Yens Stoltenberq 2022-ci il Alyansın Zirve toplantısında Madridde imzalanan Üçüncü Ümətli Memorandumda yaradılmış Daimi Birgə Mexanizmın tərəfləri olan Türkiye, Finlandiya və İsvəç hökumətlərinin nümayəndələrini bir araya getirib. İclası açan Baş katib Stoltenberq Finlandiya və İsvəçin Tərkəyin legitim təhlükəsizlik narahatlıqlarını aradan qaldırmadı üçün vacib addımlar atlığıını deyib. “İndi bütün müttəfiqlərin ratifikasiyası prosesini başa vurma və NATO-nun Vilnüsde keçiriləcək Zirvə görüşü ərefəsində Finlandiya və İsvəç Alyansın tamhüquqlu üzvləri kimi alıqlaşdırmaq vaxtıdır”, - deyə Stoltenberq deyib. Görüşdə Tərkəy, Finlandiya və İsvəç nümayəndələri üçüncü Ümətli memorandumun heyata keçirilməsi üçün atılan konkret addımları müzakirə ediblər.

Təşkilatın adından İsvəç, Finlandiya və Tərkəy rəsmiləri arasında keçirilən görüşlə bağlı bayanat yayıldı. NATO-nun yaydığı bayanatda qeyd olunur: “Memorandumda razılışdırıldı ki, onlar arasında silah ixracı ilə bağlı heç bir məhdudiyyət yoxdur; onlar terrorla mübarizə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndiriblər; İsvəç hazırlı PKK-ya qarşı da daxil olmaqla, terrorla mübarizə qanunvericiliyi sərtləşdirme prosesindər. Bütün itirakçılar əldə edilən iştirakçıyı töqdir ediblər”. “Görüşdə tərəflər arasında həm Finlandiya, həm də İsvəçin sürətli ratifikasiyasının hamının marağında olacaq və onların üzvlüyünü Alyansi gücləndirəcəyi barədə razılığla gəlinib.”, - deyə bəyanatda vurğulanıb.

İsvəç və Finlandiyanın NATO-ya üzv olmasına ilə bağlı Tərkəyin iştirak sürdüyü tərəflər beynəlxalq birləşmə məlumatdır. Söyügedən görüşlə bağlı NATO-nun yaydığı bayanatda prosesdə iştirakçıyı elə olunduğu ifadə edilir. Məsələ ilə bağlı qoşetimizə açıqlama veren Milli Məclisin deputati Ramil Həsən bildirib ki, Tərkəy öz mövqeyində tamamilə haqlıdır. Onun sözlərinə görə, NATO-də Tərkəyə müttəfiq olacaq ölkələr terror teşkilatı olan YPG/PKK-ya dəstək verməməlidir: “Təessüf ki, inqiyadək İsvəç və Finlandiya açıq şəkildə həmin terror teşkilatına dəstək veriblər. Halbuki, ABŞ və bir sıra Avropa ölkələri PKK-nı çıxdan terror teşkilatı kimi tanımlayırlar. Belə olan halda, İsvəç və Finlandiyanın terror teşkilatına dəstəyi yoxverilməzdir. Bilərsiniz ki, inqiyadək hər iki ölkənin resmi şösləri rosmi Ankara ilə çoxşaylı...

Bax səh. 7



İran yeni nizamda yer “axtarır”...

Bax səh. 7

# **İsrailin kəşfiyyat naziri Bakıda Prezident Gila Gamlieli qəbul edib**



Azərbaycan Respublikasının  
Prezidenti İlham Əliyev martın  
10-da İsrail Dövlətinin köşfiyyat  
naziri Gila Gamlieli qəbul edib.

AZERTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tedbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi

ürün Forum  
yaxşı im-  
kan ya-  
ratdığı  
vurğulan-  
dı.

Azərbaycan ilə İsrail arasında ikitirəfli əlaqələrin müx-

rüşü qeyd edildi.  
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı

# Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailas Satyartini qəbul edib



Azərbaycan Respublikasının  
Prezidenti İlham Əliyev Martin  
10-da Nobel sülh mükafatı laureati  
Kailaş Satyartını qəbul edib.

AZERTAC xəbər verir ki, Kailash Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışdı, özünü dədiyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına min-nətdarlığını bildirdi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə six əməkdaşlıq etməkdən məmnunluğun ifadə etdi. Qonaq qeyd etdi ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O dedi: “Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önemli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Nobel sülh mü-

kafati laureati Kailaş Satyartinin bu Forumda iştirakını və Nizami Gəncəvi Bey nəlxalq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev ölkəmizin Qərbələ Şərqi arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurgulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm

beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirdi və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialog Forumunun da keçiriləcəyini diqqətə çatdırı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.

X Qlobal Bakı Forumunun  
önəminə toxunan Azərbaycan  
ni çox sayıda ölkədən tanınmış si-  
ictimai xadimlərin, digər nüma-  
şının burada iştirakını tədbirin nüfu-  
zəstəricisi kimi dəvətləndirdi.

Görüşdə Azərbaycanın zəngin tarixi  
1-ci idarəət 11

və mədəni irsi barədə danışıldı.

# Xalqın legitim hüququ İlham Əliyev: Düzgün olanı etdik!

Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, burada dövlətin və cəmiyyətin maraqları üst-üstə düşür və bir-birini tamamlayır. Dövlət, şəxsən Prezident İlham Əliyev milli maraqlarımızı, qlobal çağırışları və cəmiyyətin sosial sıfarişlərini uzlaşdırmaqla ölkənin gündəliyi ni müəyyənləşdirir. Cəmiyyət isə bu gündəlikdə duran məsələlərin həllinə qətiyyətli dəstək göstərir. İqtidar-xalq vəhdətində həyata keçirilən siyasetdən qırmızı xət kimi keçən həm də o amildir ki, Azərbaycan daim beynəlxalq hüquq və ədalet principindən çıxış edir və xos məram ortaya qoyur. Ölkəmiz bu formula istinad etməklə 2020-ci ildə öz gündəliyinin əsas məsələsinin həllinə nail oldu - üç onillik ərzində işğal altında qalan torpaqlarını hərbi-siyasi yolla geri qaytardı və ərazi bütövlüyünü təmin etdi.

# Münaqışələrin həlli iki cür olur - dinc yolla və qeyri-dinc yolla

Hazırda qlobal miqyasda bir sığara münaqişələr yaşanır. Münaqişələr uzandıqca beynəlxalq miqyasda sabitliyə və təhlükəsizliyə təhdidlər də artır. Bu barədə 60 ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezidentin, baş nazirin qatıldığı X Qlobal Bakı Forumunda da səmərəli diskussiyalar aparılıb. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında ölkəmizin təcrübəsinə istinad etməklə münaqişələrin həlli yollarına diqqət çəkib. Dövlətimizin başçısının bildirdiyi kimi, münaqişələrin həlli iki cür olur - dinc yolla və qeyri-dinc yolla. Azərbaycan xalqı düz üç onillik ərzində Ermənistanın işğalçılıq siyaseti ucbatından yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsinə görə əziyyət çekib. Torpaqlarımızın 20 faizinin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan tərəfindən güc tətbiq etməklə işğal altına alınması Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdu. İşğal nəticəsində bir mil-yondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köckünə çevrilmişdi. Bütün bunların müqabilində Ermənistan özünü məsuliyyətsiz dövlət kimi aparırdı. İşğal altındakı torpaqları istenilən yolla, o cümlədən hərbi vasitələrlə geri qaytarmaq Azərbaycanın legitim hüququ idi. Bunu etməyə həm də ölkəmizin geniş imkanları var idi. Prezident İlham Əliyevin söyleri sayəsində Azərbaycan öz iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırmış və maliyyə imkanlarını genişləndirmişdi. Bu əsasda ölkəmiz qısa müddətdə qüdrətli ordu qurmağa nail oldu. Azərbaycanın hər il Silahlı Qüvvələr üçün ayırdığı vəsait işgalçı Ermənistanın ümumi illik bütçəsini üstələyirdi. İndiki dövrdə orduların müasir silahlara təchizatını həyata keçirmək elə də asan bir məsələ deyil. Ancaq ölkəmiz Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzu, Azərbaycana çoxlu dostlar qazandırması sayəsində bunu etməyi bacardı-müasir, innovativ silahlar ordumuzu arsenalına cəlb olundu, texniki

# Biz qisasımızı döyüş meydanında aldıq

İşgalçi Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatın miqyası daha geniş idi - cəbhənin bütün istiqamətlərini əhatə edirdi. Azğınlışan düşmən cəzalandırılmalı idi və Azərbaycan bunu etdi. Silahlı Qüvvələrimiz düşmənin təxribatlarına Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hükum əməliyyatlarına başlamaqla cavab verdi. Ordumuz mühəribənin elə ilk günlərindən təşəbbüs ələ aldı. Məlum olduğu kimi, işgalçi Ermənistanın hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hansısa bir uğur qazana bilmeyiblər. Düşmən bu dəfə də riyakar, namərd sifətini ortaya qoydu. Belə ki, döyük meydanında Ordumuzdan sarsıcı zərbələr alan Ermənistanın hərbi birləşmələri bunun qisasını münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi ağır artilleriyadan atəşə tutmaqla çıxmaga çalışırdı. Gəncəyə, Bərdəyə, Tərtərə, Ağcabədiyə qadağan olunmuş silahlardan çoxlu sayıda zərbələr endirildi, nəticədə 100-ə yaxın dinc sakin həyatını itirdi, yaşayış evlərinə, mülki infrastruktura ciddi ziyan dəydi. Məkrli düşmən bununla elə zənn edirdi ki, Azərbaycan adekvat addimlar atıb Ermənistanın yaşayış məntəqələrini atəşə tutacaq və mühəribə, necə deyərlər, beynəlxalq miqyas alacaq. Lakin düşmənin hiyləgər planları baş tutmadı. Azərbaycan Ordusu Ermənistanın hərbi birləşmələrinə sarsıcı zərbələrini döyük meydanlarında endirdi. Mühəribənin aktiv döyüşlər gedən mərhələsində Silahlı Qüvvələrimiz 300-dək kəndi, Cəbrayıllı, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyük meydanında geri qaytarmağa müvəffəq oldu. Mühəribəni davam etdirmək iqtidarında olmadığına başa düşən düşmən ölkənin siyasi rəhbərliyi 2020-ci il noyabrin 10-da Ermənistan üçün kapitulyasiya akti sayılan üçtərəfi Bəyənatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə əsasən, möglüb durumda olan Ermənistan boynuna bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüssüz ölkəmizə təslim etdi. “Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və özərazimizi azad etdik. Hazırkıda, təxminən iki il yarımla vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük əraziləri yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağııntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisdid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyük meydanında qisası almaqla həyata keçdi.



mənistanlı-  
deri Nikol  
Paşinyan va-  
sitəçilərin iş-

# Sülh üçün vaxt yetişib

Artıq iki ildən çoxdur ki, postmüharibə mərhələsində yaşayırıq. Bunu regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün fürsət kimi dəyərləndirmək lazımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda sühl üçün vaxt yetişib. Postmühəribə dövründə Ermənistana sühl sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündeliyinin mərkəzində dayanır. Dövlətimizin başçısı daim əsaslandırır ki, iki ölkə arasında sühl sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımlı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmühəribə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sühl paketi təqdim edib. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sühl müqaviləsinin imzalanması üçün baza kimi götürürlə bilər. “Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranışmaq şansı yaranıb. Bir sözlə, biz sühl istəyirik. Biz hər hansı digər mühəribəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistana arasında razılışdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyinə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqdə maneə yoxdur”, - deyə Prezident İlham Əliyev bildirib.

tirək ilə baş tutan görüşlərdə ölkəsinin sülhə hazırlığını bildirsə də, daxili auditoriya qarşısında fərqli fikirlər soslöndür. Məhz onun təkidi ilə Avropa İttifaqı Ermənistana tərkibində Fransanın, Almaniyanın güc strukturlarının nümayəndəlerinin də təmsil olunduğu mülki missiya göndərib. Ermənistən üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq hələ də Azərbaycan ərazilərindən hərbi birləşmələrini tam şəkildə çıxartmayıb. Eyni zamanda, bu ölkə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərimizdə mina terrorunu davam etdirir. Elə bu günlərdə üçtərəfli Bəyanatla müəyyənləşdirilən marşrutdan yan keçməklə Ermənistandan Azərbaycanın Qarabağ İqtisadi Rayonuna silah-sursat daşındığı, şəxsi həyətin qeyri-qanuni şəkildə rotası edildiyi barədə faktlar aşkarlandı. Ermənistənin adekvat olmayan davranışlarına aid belə faktların sayı kifayət qədər çoxdur. Bütün bunların fonunda Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı ərazilərdə antiterror əməliyyatına başlamaq hüququndan istifadə etməsinin aktuallığı diqqət mərkəzinə gəlir. Respublikamız o mövqedədir ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli insanlar Azərbaycan vətəndaşlarıdır. Ölkəmiz onların bütün hüquqlarının qorunmasına töminatlar verir. Ancaq Azərbaycanın ədalətli yanaşması heç də ermənilərin torpaqlarımızda separatizm əməllərini davam

Ancaq işgalçılıq siyasətinə görə həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxan Ermənistən bu dəfə də Azərbaycanın sülh çağırışlarından yayınmaq məqsədilə müxtəlif manipulyasiyalara əl atır. Məğlub ölkə hər vəchle üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışır. Er-

etdirmələrinə əsas vermir. Ölkəmiz, xalqımız bir dəfə - 44 günlük müharibədə gösterib ki, sebrin, humanizmin, xoş məramın da bir həddi var. Əgər Ermənistanda və Xankəndidə bunu anlamalar, ölkəmiz növbəti dəfə legitim hüququndan istifadə etmək məcburiyyətində qalacaq.



Heydər Əliyev əsrinin 23-cü ili

# Onun arxası, dayağı xalqdır!

**Doğma ev-eşiyindən didərgin düşmüs insanların yanına getməyi qərara aldı...**

*Aslan Aslanov*

Yaxşı yadimdadır, 1970-ci illerin sonları idi. Heydər Əliyevin Bərdə, Ağcabədi və digər rayonları sefəri gözlənilirdi. O vaxt Hədr Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü və Sosialist Əməyi Qohrəməni idi. Ağcabədi rayonunu yeni təyin olunmuş birinci katib Nadir Abbasovadan Sosialist Əməyi Qohrəməni adı verilmişdi. O, defo-lerə meni çağın müəyyən təsirlərlər vermişdi. Ona görə də raykomdan zəng edib deyəndə ki, birinci katib seni yanına çağırır, bu mənənən heç qəribə golmedi. Men birinci katibin qəbul otığında golendə orada raykomun bir neçə emskəndə vardi. Nadir Abbasov hamımızı birləşdə qəbul etdi, Heydər Əliyevin Ağcabədi dənə gələcəyinə de- di, həzirlı işləri barədə rayon partii komisyonının eməkdaşlarının məlumatlarını dinlədi. Sonra Bərdə rayonunda keçiriləcək zona müşavirəsindən səhəbat açıraq dedi:

- İsteyirəm ki, bu defə mənənən çıxış gənc jurnalist Aslan Aslanov hazırlasın.

“Bu etimadı doğrudla bileyəcəmimi?”, - deyə düşündüm. Axi men birinci katibə belə mətbəər tədbir üçün ilk dəfə çıxış yazacaq-dım.

Biz otaqdan çıxanda katib yarızrafat-yarınerçək dedi:

- Cixış yaxşı olsa, xoşuma gəlsə mukafat da olacaq, Aslan.

Iki gündən sonra biz yənə birinci katibin otığına yığılıq. Respublikanın rəhbəri sabah rayon gelecek, birinci katibin birçən dəqiqə de boş vaxtı yoxdur. O, özü her şeyi bərbər yoxlamalı, Heydər Əliyevin gedəcəyi yerlər, tətləklərə səxson baxmalıdır. Abbasov no qəder yorğun olsa da, bizi güllərlərə qarşılıdı. Axi Heydər Əliyevin Ağcabədi golisi hem çox şərflə, hem də çox məsuliyəti hadisidir. Yenə də raykomun eməkdaşları hazırlı vəziyyəti ilə bağlı məlumatlar verdilər. Deyənən, hor şəy normal idi, katib razı qalmışdı.

- Buyur, Aslan, yazdırın çıxış oxu, qoy buradakılar da qulaq assin.

Katibin narəthəti başa düşülen idi. Heydər Əliyevin qarşısında çıxış etmek, rayonun sosial-iqtisadi, iqtimal-siyasi heyati, məvcud potensialı, üzüldüyü problemlər və onların həlli yolları, qarşıda duran vəzifələr bəs-əli dəqiqliklə çıxışında yığcam, ümumiləşdirilmiş şəkildə qatıldırımlı idi. Həm də o ilərdə onənən həl alıñən zona müşavirəsindən bir çox rayonların birinci katibləri dənəcaqdı. Heydər Əliyevin qarşısında çıxış etməyin nə qədər məsuliyəti olduğunu hər kəs çox yaxşı bilirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli yəhəni işləməsi, hem də belə münasibətini biziçək təcərübləndirdi. Üç böyük dövlət - ABŞ, Rusiya, Türkiye və BMT bu məsəleyə dikkəti artırı- malı və Ermonianın təsirini təsir etməyə çalışırdı.

Bax, belə keskin iradlarından, tələblərdən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Mətbuat konfransı çox ciddi, gərgin anırlar yadda qaldı. Aparılan danışmaların sonunda Rafaelli rəhbərlik etdiyi nümayəndəyən Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

İyulun 12-də avropanı qonaqlar Ağdamda, oradan Xankəndiye getməli idilər. Lakin bu rəsədən sonra hər gələnlər vəziyyətini təcərübləndirdi. Üç böyük dövlət rəhbərləri: gələn Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliyev Böyük dövlət mətbuat konfransı keçirdi.

Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin solahiyətini Ali Sovetin sədrinə təqdim etdi. Lakin bu rəsədən sonra ATƏM-in Dağlıq Qarabağ dair Minsk konfransının sədrə Rafaelli Bakıya gəldi. Heydər Əliy

Heydər Əliyev əsrinin 23-cü ili

## Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır

Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış naiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələblərinə müvafiq təskili və idarə edilməsi, istehsal və qeyri-istehsal sahələrinin infrastrukturun yenidən formalasdırılması, əhalinin sosial-məsələ şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcı, müstəqil dövlətlimizin qurucusu Ulu öndər Heydər Əliyevin müsəlliyyi və rəhbərliyi ilə heyata keçirilən islahat vo inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları vo strategiyaları nöticəsində nail olunmuşdur.

Heydər Əliyev tərəfindən müsəyyənləşdirilən vo hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla vo uğurla inkişaf etdirildiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalasdırmaq və inkişaf etdirmək kimi strateji vozifələr dururdur. Ulu Öndər iqtisadi ərsinin öyrənilməsindən və ölkəmizin perspektiv inkişafının prioritetlərinin, məqsəd və hədəfərinin müsəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyət malikdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına kecid və dönya iqtisadi sisteminə semərələ inteqrasıya olunmaqla milli iqtisadiyyatın formalasdırmaq və inkişaf etdirmək kimi strateji vozifələr dururdur. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalasmasına uğurlu vo perspektiv inkişafına istiqamət-lənəm kəcid modelinin əsaslarını müsəyyənləşdirməsindən və bu modelin heyata keçirilməsini təmin edən başlıca amillerin tədqiqi və deyərləndirilməsi Ulu Öndər iqtisadi ərsinin öyrənilməsindən və ölkəmizin perspektiv inkişafının prioritetlərinin, məqsəd və hədəfərinin müsəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyət malikdir.



# NATO ümid edir, Türkiye isə...

Vilnüs sammitinə qədər İsveç və Finlandiya təşkilata tamhüquqlu üzv ola biləcəkmi?

Nardar BAYRAMLI

Martin 9-da NATO-nun Baş katibi Yens Stoltenberg 2022-ci il Alyansın Zirvə toplantısı çərçivəsində Madriddə imzalanan Üçtərəfli Memorandumla yaradılmış Daimi Birgə Məxanizmin tərəfləri olan Türkiye, Finlandiya və İsveç hökumətlərinin nümayəndələrini bir araya gətirir. İclası açan Baş katib Stoltenberg Finlandiya və İsveçin Türkçeyin legitim təhlükəsizlik narahatlıqlarını aradan qaldırmış üçün vacib addımlar atlığındır deyib. "İndi bütün müttəfiqlərin ratifikasiyası prosesini başa vurmasın və



NATO-nun Vilnüsde keçirilecek Zirvə görüşü ərefəsində Finlandiya və İsveç Alyansın tamhüquqlu üzvləri kimi alıqlaşmaq vaxtıdır", - deyə Stoltenberg deyib. Görüşən Türkçeyi, Finlandiya və İsveç nümayəndələri üçtərəfli memorandumun həyata keçirilməsi üçün atılan konkret addımları müzakirə ediblər.

Təşkilatın adından İsveç, Finlandiya və Türkçeyə rəsmiləri arasında keçirilən görüşlə bağlı boyanat yayınlıb. NATO-nun yaxşı boyanatda qeyd olunur: "Memorandum razılaşdırıldı ki, onlar arasında siyah ixracı ilə bağlı heç bir məhdudiyyət yoxdur; onlar terrorla mübarizə sahəsində eməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndiriblər; İsveç hazırda PKK-ya qarşı da daxil olmaqla, terrorla mübarizə qanunvericiliyini sərtləşdirme prosesindədir. Bütün iştirakçılar əldə edilən irəliləyi tövdür ediblər". "Görüşən tərəflər arasında həm Finlandiya, həm de İsveçin sürəti ratifikasiyasının hamının marağında olaca-

ğı və onların üzvlüyünü Alyansi gücləndirəcəyi bağırda razılığı gölinib", - deyə boyanatda vurğulanıb.

İsveç və Finlandiyinin NATO-ya üzv olmuş ilə bağlı Türkçeyin iroi sürdüyü şərtlər beynəlxalq birliyə mölümudur. Söyügedən görüsə ilə bağlı NATO-nun yadıgi boyanatda prosesin irləliyişin oldu olunduğu ifadə edilir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Türkçey öz mövqeyində tamamilə haqlıdır. Onun sözlerinə görə, NATO-da Türkçeyə müttəfiq olacaq ölkələr terror təskilatı olan YPG/PKK-ya destek verməlidir. "Təessüf ki, idiyodək İsveç və Finlandiya açıq şəkildə həmin terror təskilatına destek verib-

ır. Halbuki, ABŞ və bir sıra Avropa ölkələri PKK-nı çıxan terror təskilatı kimi tanımlar. Belə olan haldə, İsveç və Finlandiyının terror təskilatına destəyi yolverilməzdir. Bilirlər ki, idiyodək hər iki ölkənin rəsmi şəxsləri rəsmi Ankara ilə çoxsaylı müzakirələr aparıblar. Təbii ki, bəzi müzakirələr zamanı Türkçey tərəfi öz şərtlərini açıq şəkildə onlara təqdim edib, haqlı mövqeyini bir daha diqqət çətdirdir. İrləi sürülon şərtlər tamamilə məntiqlidir. Türkçey NATO-nun açıq qapı siyasetini destekləyir, amma

teroru dəstekləyən ölkələrin alyansa qoşulmasına qəsrdir. Bu səbəbdən də, İsveç və Finlandiya terrorçuları dəstekləmeye son qoymalıdır".

Millət vəkili qeyd edib ki, NATO-nun digər üzvləri, ABŞ və Avropanın dövlətləri tərəfləri mövqə nümayişi etdirməməli, Türkçeyin şərtlərini anlaysıla qarşılmalıdır. Bizi müşahidə edirik ki, NATO rəhbərliyi və üzv dövlətlər İsveçə Finlandiyanın alyansa üzvlüyünü çox müsbət yanaşır. Amma onlar Türkçeyin narahatlığını anlamalı, hər iki ölkəni terror təskilatını dəstekləməkden cəkidirilməlidirlər. Çünkü terrorizm bütün dünya üçün böyük tehlükədir. Əgər PKK Avropanın mərkəzində, eləcə də İsveç və Finlandiyanın özündə terror tərəftə, cənvi yanaşanı davam etdiricəklərmiş? Əlbəttə ki, yox. Ona görə də, terror təskilatlarına fərqli yanaşma olmamalıdır. Hazırkı şəraitdə Finlandiya və İsveçin NATO-ya qoşulması üçün Türkçeyin telebələrini yerinə yetirəndən başqa çıxış yolu qalmayıb. Çünkü Türkçey güclü dövlətdir və onuna hesablaşmamış mümkin deyil.

R.Həsən hesab edir ki, Brüsselədə tərəflərin keçirdiyi son görüş və

NATO-nun verdiyi boyanat müyyən qədər nikinlik yaradır: "Nəzərə alaq ki, müzakirələrin getdiyi bir zamanda İsveçdə bütün müsəlmanlar üçün, cümlədən Türkçey dövləti və xalq üçün müqəddəs sayılan Quranın yandırılması vəziyyəti daha da mürükəbəldirdi. Bu hadisədən sonra faktiki olaraq Türkçey və İsveç arasında dəmirşəqlər bir müddət dayandı. Amma Brüsselədə tərəflərin keçirdiyi son görüşə bağlı NATO-nun yaxşı boyanatda qeyd olunur ki, tərəflər terrorla üzümüddəti mübarizə ilə bağlı razılığı göllərlər. O cümlədən İsveç terrorizmə mübarizəyə qarşı qanunvericiliyini sərtləşdirməlidir. Əgər həqiqətən də, hər iki ölkə üzərindən təhdidli şəhərlərə qarşı qanunvericiliyini təhdid etmək istəyir, onda Türkçey onların NATO-ya üzvlüyünü parlamentdə ratifikasiya edəcək. Yəni, bu məsələdə rosmi Ankaranın mövqeyi və şərtləri aydındır. Əks halda, Alyansın Vilnüs sammitinə qədər bu, baş verməyəcək".

# İran yeni nizamda yer "axtarır"...

Tehranın son addımları özünütəcidi sərtləşdirir...

## Abdullahianın Türkiye səfərinin qaranlıq məqamları...

Cənubi Qafqaz regionunda sülh və tohlükəsizliyin formalşması mühüm yeniliklər və çağırışlar formalşadır. Təbii ki, bu çağırışlar region ölkələri ilə yanış, həm də regiona yaxın ölkələrinə dairəsindədir. Məsələn, Türkçeyin timsalında bəzi dövlətlər bu tohlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün çalışır, İranın timsalında isə bəziləri bölgədə terrorun inkişafına açıq dəstək verir, sülhün formalşamasına, yeni işitədi layihələrinin reallaşmasına mane olmağa cəhdler göstərir. Bu isə prosesin daha da uzanmasına yol açır.

İndiki hələdə İran Azərbaycana qarşı apardığı düşmənciliyi siyaseti ilə özünü de çotin bir çəmbərə salmış kimi görür - Cənubi Qafqazın iştəsidi, siyasi, hərbi lideri Azərbaycana qarşı olan mövqeyi İranın beynəlxalq dənliyile onsuza da zəif olan əlaqlarını dəha da qıraq kimi görür. Dündən qədər Azərbaycanın toşobbüsü ilə formalşan regional lajihələrdə iştirakçı qismində çıxış edən rəsmi Tehran ümidiyi Ermenistanla bağlı "iqtisadi xülyalara" bağlaya-bağlaya özünü təcridini dəha da sortlaşdırır.

İran XİN başçısı Hüseyin Əmir Abdullahianın Ankara da on böyük qorxularına - İsrail-Türkçey-Azərbaycan eməkdaşlığının inkişafına da toxunub. O bildirib ki, İran bütün dövlətlər İsrailin davranışını ilə bağlı ağıllı davranışın mağlub olmasına ica-zo verməməyə çağırır. "Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəberdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davranışları İsrailin bölgəyə aqə basmasının qarşısını alsınlar", - o bildirib.

İranlı nazırın açıqlamaları absurd olduğunu qədər güllündür - SEPAH bu gün bütün dünyada terrorçu təşkilat kimi tanınır ve karakterize olunur. Dünənin 5 ölkəsi - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bahreyn SEPAH-ı rəsmi şəkildə terror təskilatı kimi tanıyr. Hətta bu siyahı arta bilər - Avropa İttifaqı bu istiqamətdə çağırış səsənləndirməkdə, qətnamələr qəbul etməkdədir. Eyni zamanda, dünənin öksər dövlətləri İranı terroru himaya edən dövlət kimi rosmən tanıyr. Görəsən, Abdullahianın hansı təhlükədən və ya təhdid-

## İran narahatdır-Orta Şəhərin yeni nizamında Tehranın yerı haradadır?

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

Ösində İranın bu formatda "daxil olmaq" cəhdi boşuna deyil. Xatırladaq ki, öten ilin dekabrın sonunda Moskvada Rusiya müdafiə naziri, ordu generali Sergey Şoygu, Türkçeyin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilir. Türkçey və Suriya müdafiə nazirlarının 11 ilən sonra ilki rəsmi teması kimi yadda qalan görüsə regionda səhərlək üçtərəfli dialoqun davam etdirilməsinin zorurılığı müzakirə edilmişdir. Müzakirənin əsas predmetləri issə Suriya bəhram, qəçqın problemləri və Suriyadakı bütün terror təskilatlarına qarşı birgə mübarizələri təşkil etməsidir.

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

Bir neçə gün önce İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Türkçeyə sefəri bir neçə aspektindən diqqət edir. Bir səra siyasi ekspertlər bu sefəri "növbəti sefər" kimi dəyərləndirirələr, lakin qəzeti "şəhərə qəzəbi" kimi dəyərləndirirələr. Verilən açıqlamalar, səsləndirilən fikirlər bozı nişanları aktuallaşdırır - İran rosməsinin Türkçeyə sefəri son regional proseslərə bağlılıq təşkil edir. Məsələn, İranın Türk-Rusya-Suriya formatlı danışlıqlarda iştiraka can atmasına sebəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkçey xarici işlər naziri Mövlud Çavuşoğlu İranlı hemkarı Hüseyin Əmir Abdullahian ilə birgə mötbat konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkçey İranın Türk-Rusya-Suriya formatında görüşlərinin qətləməsi etiraz etmir. O vurğulayıb ki, bu format çərvəvincədən yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də istirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya geləcək.

